

**“AZƏRBAYCAN DƏMİR YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİ**  
**LOT 1: ANTİSEPTİK, DEZİNFEKSIYAEDİCİ MADDƏLƏRİN, LOT 2: TİBBİ MASKALARIN**  
**VƏ LOT 3: DEZİNFEKSIYAEDİCİ APARATLAR, XÜSUSİ BİRDƏFƏLİK GEYİM VƏ TİBBİ**  
**ƏLCƏKLƏRİN SATIN ALINMASI MƏQSƏDİLƏ**

**AÇIQ TENDER ELAN EDİR**

<b>I.</b>	<p><b>Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:</b></p> <ul style="list-style-type: none"><li>- tenderdə iştirak etmək üçün yazılı müraciət (nümunə əlavə olunur);</li><li>- iştirak haqqının ödənilməsi barədə bank sənədi.</li></ul> <p>Tenderdə iştirak etmək üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi Bakı vaxtı ilə saat: 09:00-dan 17:00-a qədər Azərbaycan və ya rus dillərində, elanda göstərilmiş ünvana təqdim olunmalıdır.</p>
<b>II.</b>	<p><b>İştirak haqqının məbləği və əsas şərtlər toplusunun əldə edilməsi:</b></p> <p>Tenderdə iştirak etmək istəyən tələb olunan məbləğdə iştirak haqqını “Azərbaycan Dəmir Yolları” QSC-nin bank hesabına ödədikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən həftənin istənilən iş günü saat 09:00-dan 17:00-a kimi ala bilərlər.</p> <p>İştirak haqqı: Lot 1: 100 (bir yüz) manat (ƏDV daxil) Lot 2: 100 (bir yüz) manat (ƏDV daxil) Lot 3: 100 (bir yüz) manat (ƏDV daxil)</p> <p>İştirak haqqı manatla və ya ekvivalent məbləğdə ABŞ dolları, Rusiya rublu və avro ilə ödənilə bilər</p> <p>Hesab nömrələri: AZ57İBAZ38050019449345061205 (AZN); AZ47İBAZ38150018409345061205 (USD); AZ27İBAZ38150019789345061205 (EUR) AZ64İBAZ38150018109345061205 (RUR). VÖEN: 9900007721 Bank: Azərbaycan Beynəlxalq Bankı “Nəqliyyat” filialı Kodu: 805711 VÖEN: 9900001881 Müxbir hesab: AZ03NABZ01350100000000002944 S.W.I.F.T. Code: İBAZAZ2X</p> <p>Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.</p>
<b>III.</b>	<p><b>Əsas şərtlər toplusunu almış malgöndərənlər (podratçılar) aşağıda qeyd olunan ilkin sənədləri təqdim etməlidirlər:</b></p> <ul style="list-style-type: none"><li>-son bir ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi);</li><li>-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair ödəniş vaxtı keçmiş öhdəliklərinin olmaması, satış dövrüyyəsi, işçi sayı və orta aylıq əmək haqqı, riskli vergi ödəyicisi olub olmaması və s. haqqında arayış;</li><li>-malgöndərənin (podratçının) son bir il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərsə, bütün fəaliyyət göstərdiyi dövrdə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;</li><li>-son 3 (üç) il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərsə, bütün fəaliyyəti dövründə) malgöndərənin (podratçının) yerinə yetirdiyi anoloji müqavilələr haqqında məlumat ;</li></ul>

	<p>- <i>malgöndərənin ("podratçı" və ya "Satıcı") hüquqi statusunu təsdiq edən sənədlərin: nizamnamə, reyesterdən çıxarış və vergi şəhadətnaməsinin surəti;</i></p> <p>- <i>malgöndərənin (podratçının) hüquqi ünvanı və bank rekvizitləri.</i></p> <p>Yuxarıda göstərilən sənədlər "24" may 2021-ci il saat 17:00-a qədər elanda göstərilmiş ünvana təqdim edilməlidir.</p>
IV.	<p><b>Tender təklifi və tender təklifini təminatının təqdim olunmasına dair tələblər aşağıdakılardır:</b></p> <ul style="list-style-type: none"> <li>- tender təklifi (zərflərin açıldığı gündən sonra azı 60 bank günü qüvvədə olmalıdır);</li> <li>- tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı(bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).</li> </ul> <p>Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əslə və surəti) "31" may 2021-ci il saat 17:00 qədər elanda göstərilmiş ünvana təqdim edilməlidir.</p> <p>Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.</p>
V.	<p><b>Tətbiq edilən qaydalar və "Azərbaycan Dəmir Yolları" QSC-nin müstəsna hüququ barədə məlumat:</b></p> <ul style="list-style-type: none"> <li>- tender QSC-nin "25" dekabr 2017- ci il tarixli 130/S nömrəli əmrinə və həmin əmrlə təsdiq olunmuş "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları"na uyğun keçirilir.</li> <li>- "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları"na uyğun olaraq Satınalma komissiyası bütün müsabiqə təkliflərini rədd etmək və müsabiqəni ləğv etmək hüququ vardır.</li> </ul>
VI.	<p><b>Ünvan:</b></p> <p>Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə 51, "Azərbaycan Dəmir Yolları" QSC-nin Təchizat Departamenti Satınalma şöbəsi, otaq 7 .</p>
VII.	<p><b>Əlaqələndirici şəxs:</b></p> <p>İsmayılova Nilufər;</p> <p>ADY QSC-nin Təchizat Departamenti Satınalma şöbəsi, aparıcı mütəxəssis;</p> <p>Telefon nömrəsi: +994 12 499-73-54,</p> <p>e-mail: nil.ismayilova@ady.az</p>
VIII.	<p><b>Tender təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri:</b></p> <p>Zərflər "01" iyun 2021-ci il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilərə Əliyeva, 230 ünvanında açılacaqdır.</p>
IX.	<p><b>Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:</b></p> <ul style="list-style-type: none"> <li>- aşağı qiymət;</li> <li>- malların texniki uyğunluğu</li> <li>- müvafiq sahədə təcrübə;</li> <li>- maliyyə vəziyyəti;</li> <li>- malların çatdırılma müddəti:</li> </ul>

**Satınalma komissiyası**

**(Rəsmi blankda)**  
**AÇIQ TENDERDƏ İŞTİRAK ETMƏK ÜÇÜN**  
**MÜRACİƏT MƏKTUBU**

\_\_\_\_\_ şəhər (rayon)

“\_\_” \_\_\_\_\_ 20\_\_ - c\_ il

\_\_\_\_\_ №

**“Azərbaycan Dəmir Yolları” QSC-nin**  
**Təchizat Departamentinə**

Bu məktubla Biz, \_\_\_\_\_ (*malgöndərənin (podratçının) tam adı göstərilir*) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən \_\_\_\_\_ (*sətinalma predmetinin adı*) satın alınması ilə əlaqədar “\_\_” \_\_\_\_\_ 201\_\_-c\_ il tarixində elan edilmiş açıq tenderdə iştirak niyyətimizi təsdiq edirik.

Eyni zamanda (*malgöndərənin (podratçının) tam adı göstərilir*) ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən açıq tenderdə iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əlavə olaraq, təminat veririk ki, (*malgöndərənin (podratçının) tam adı göstərilir*) “Azərbaycan Dəmir Yolları” QSC-dən hüquqi, maliyyə və ya təşkilati asılılığı olan şəxs deyildir.

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı cavablandırmaq üçün əlaqə:

- Əlaqələndirici şəxs: \_\_\_\_\_
- Əlaqələndirici şəxsin vəzifəsi: \_\_\_\_\_
- Telefon nömrəsi: \_\_\_\_\_
- Faks nömrəsi: \_\_\_\_\_
- E-mail: \_\_\_\_\_

**Qoşma:** *İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – \_\_ vərəq.*

\_\_\_\_\_  
(*səlahiyyətli şəxsin A.A.S*)

\_\_\_\_\_  
(*səlahiyyətli şəxsin imzası*)

\_\_\_\_\_  
(*səlahiyyətli şəxsin vəzifəsi*)

M.Y.